



Aynurə Əliyeva

Her hansı ölkə ilə işgūzər, iqtisadi münasibətlər qurmazdan əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışısan. Maddi dəyərlərinin araşdırılmasından əvvəl həmin ölkənin milli-mənəvi dəyərlərini qymatlaşdırırsən. Hər dəfə də əmin olursan ki, maddi dəyərlər yalnız tu-

Milli inqilabın yeni mərhələsini təmsil edən "Əkinçi" qəzetiňin başlangıcını qoymuş bu yol neçə-neçə mətbu ve ədəbi məktəbin formallaşma prosesine təkan verdi, xalqın kamilleşməsinə, maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif iqtisadi-siyasi mərhələlərində bərkib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xid-

mai fikri, mətbuatı, ədəbiyyatı və dilin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün "Əkinçi" çox böyük və müümə bir mənbə idi.

Qəzetiň "Daxiliyyə", "Elm xəberləri", "Mətbuat", "Əkin və ziraat xəberləri" və "Ətəhəl-əhli-dehat" bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olundur. Həsən bəy müxtəlif rublikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostlarının S.Ə.Şirvani, Əlimədə Abdullazadə, Məmmən Əl-

qəzet üçün işləmek istəyen adam tapmaq olmazdı. Sizin qüvvətinizə heyran edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz". Zərdabi "Əkinçi" vasitəsilə Azərbaycan əllerine maarif işığı saçacağı günləri düşünür və bu məqsədə yorulmadan çalışır. Bununla bağlı suallara isə "at ölüncə otlar" deyə cavab verir-di.

Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğur-

yata da aid yeni demokratik tələblər irəli sürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhəlet və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. *Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarif-pərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra ərizənin döqtəsi ilə özərini "ziyalı" səyan bəzi üzənənraq insanlar*



tarlı, zəngin ənənəli milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca Azərbaycanın müdiri oğulları qeyri-maddi, mənəvi dəyərlərin yaradılması üçün yorulmadan, əzmələ çalışıb. Bu gün müasir cəmiyyəti mətbuatı, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi əhəmiyyətlər olmadan təsəvvür etmirdik.

Klassiklerimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın gərən gözü, eşidən qulağı və s. epitetlərə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli medəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, iqtisadi-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə eks etdirən, eyni zamanda onun her hansı məsələyə münasibətinin formallaşmasında əhəmiyyətli rol oynayan bir vəsitedir. Ona görə mətbuatın elmi-nəzəri, metodiki və təcrübəli baxımdan dərki və inkişaf mərhələlərinin şəhəri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birində maraqlı fikirlər söylənmişdir. İş elə getirmişdir ki, mətbuatı, onun əhəmiyyətində dair ilk qiymət verib fikir söyleyən qələmələr də elə şair, yazıçı və publisistlər olmuşlar. Milli mətbuat tariximiz keçidi yolu araşdırın, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, M.Şaxtaxtlı, M.B.Mehəmmədzadə və başqları bu qəbildəndir.

Bu gün 22 iyul – Milli Mətbuat və Jurnalistikə Günüdür. Bu gün bu uğurlu yolu ildönümüdür. Bu yubiley münasibətə bura yazını işləməyi özüməz borc bildik.

Azərbaycan mətbuatının keçidi tarixi yol yaşı etibarilə o qədər də böyük deyil. Lakin bu yolu şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçidi tarixi yol xalqımızın qurur mənbəyidir.

met borcunu şərəfle yerinə yetirdi. Təbiətşunas alım, yorulmaz maarif-pərvər Həsən bəy Zərdabi həmin qəzeti – "Əkinçi" ni nəşr etdirməklə Azərbaycan demokratik mətbuatının bünövrəsini qoyma və "Əkinçi" Azərbaycanda iqtisadi fikrin carlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdi qəzetiň adını "Əkinçi" qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Azərbaycan xalqının ana dilində oxuması çox əlamətdar bir hadisə idi. "Əkinçi" də öz növbəsində ana dilinin saflığı, zənginləş-

qdəri, Əhsənəl-Qəvaid, Məhbus Dərbəndi, N.B.Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır və məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyati yaratmağa səy göstəridi. "Əkinçi" yə nezər salarkən onun iqtisadi, əmək, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə parallel surətdə aparılmasının canlı şahidi olur. Qəzetiň sahifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri – qədim ədəbiyyat, incəsənat, dil, pedagoqika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və s. əsas yerlərdə birini tuturdı. Eyni zamanda kiçikyəşli məktəb uşaqlarına dərslik əvəzinə "Leyli və Məcnun", "Min bir gecə", "Pişik və siçan" kimi əsərlərə onların mütlək dairəsinin məhdudlaşdırılması mazəmət və tənqid edildi. Qəzet peda-

muşdur. Ana dilində qəzətə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzət çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədər o İstanbuldan hürufat gəttirdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetiň nəşrinə müvəffəq olmuşdur. Bu qəzətə Azərbaycan milli mətbuatının əsası qoymulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetiň 56 nömrəsi işıq üzü görmüşdür. "Əkinçi" qəzetiň Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goranının Moskvadan, Məhəmmədətagı Əlizade Şirvanının Şamaxıdan, Heyderinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvanının şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi milət" imzası ilə məqalələri dərc olunmuşdur. Hə-

yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçilər. 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qarənşəsi olan bu qəzeti iki illik ömr yasa da, xalqın milli və müasir ruhda tərbiya olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carşısı olan "Əkinçi" realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsnə xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzət müraciət, işğalçı bir rejimin əsərəti altında çox yaşaya bilmədi. "Əkinçi" qəzeti bağlandıqdan sonra çar hökuməti üçün "təhlükəli" hesab edilən Zərdabinin Bakıda qalması lazımlı bliimirdi. Bu məqsədə Həsən bəy Zərdabi Yekaterinodar Şəhər Gimnaziyasına mülliim göndərmək adı ilə 1878-ci ilde Bakı real gimnaziyasındaki işindən – mülliimlikdən azad edildi. İki ilədək bir müddət ərzində işsiz qalan millət fədaisi Bakı şəhərində hara müraciət edirə onu heç bir yerdə işə qəbul etmirdilər. Nəhayət, 1880-ci ilde ailəsi ilə birgə, doğulub boyra-başa çatdı. Zərdab kəndinə köçmüş və 16 il burada həyat sürmək məcburiyyətində qalmışdır.

O, Zərdabda kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarif-pərvər, demokratik ideyalarını çatdırır. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda feal iştirak edirdi. 1880-1890-ci illərdə naşırın Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspı", "Novoye obozreniye" və s. qəzətlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kültəvi məqalələri nəşr olunmuşdur.

Həsən bəy Zərdabi 1875-ci ilde "Əkinçi" qəzetiň 1,4-8-ci, 1876-ci ilde 26-ci saylarında və 1899-cu il "Kaspı" qəzetiň 172-ci sayında torpaqşunaslığın əsas müddələri və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, torpağın xişə deyil, kotanla şumlanması təklif etmişdir. Həyatının son illərində Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetiň dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzətde çalışan bir sıra maarif-pərvər, demokratik naşır və Şərqi gerilini, etatet və süstlüyünü həqiqi azadlığın olmasına göründür. Onlar öz sözlərinə dolayı yolla olsa belə, bu qəzət vəsítəsilə xalqa çatdırıbilirdilər. O dövrde xalqın başa düşəcəyi sədə dildə yazılın bu qəzətə belə fikirlərin səslenməsi Azərbaycanı əsərət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbəə orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənat və ədəbiy-



mesi uğrunda mübarizə aparırdı. Həsən bəy Zərdabi öz həyatı boyu, eləcə də qəzetiň səhifələrindəki yazı ile xalqa fayda verən işlərə məşğul olmuşdur. H.Zərdabi 1876-ci ilde dərc etdirdiyi bir məqaləsində Bakıda klub açmaq, qiraat üçün kitab və qəzət gətirmək, Azərbaycan dilində elmi kitablar hazırlanıb, çap etmək məqsədilə xüsusi bir cəmiyyət düzəldiləməsi məsələsinə irəli sürmüdü. "Elmi xəberlər" bölməsində dərc olunan yazılar, əsasən maarifləndirici məqsədə daşıyırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.Zərdabi ilə səhbətində belə demişdi: "Doğrusu, siz əsl qohrəmansınız! Bizim Fransada belə bir yoxsun

sen bay Zərdabinin yaratdığı "Əkinçi" qəzetiň dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzətde çalışan bir sıra maarif-pərvər, demokratik naşır və Şərqi gerilini, etatet və süstlüyünü həqiqi azadlığın olmasına göründür. Onlar öz sözlərinə dolayı yolla olsa belə, bu qəzət vəsítəsilə xalqa çatdırıbilirdilər. O dövrde xalqın başa düşəcəyi sədə dildə yazılın bu qəzətə belə fikirlərin səslenməsi Azərbaycanı əsərət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbəə orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənat və ədəbiy-

1907-ci ildə köhne Bibiheybet məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükleri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfətinin

50 illiyi qeyd olunarkən onun sümükleri Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.

Deyirler ki, matbuat güzgündür,

inkışafına kömək etmişdir. "Keşkül" Azərbaycan millətinin inkışafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtirasılılıq ile fərqlənirdi.

1870-ci ildən 1889-cu ilədək Qaqfazda 56 mətbuat orqanı fəaliyyət göstərmüşdür. Bunun 20-si rus dilində, 15-i gürçü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi.

daktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsreddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdır. Jurnalın ilk nömrəsi 1906-ci il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunlarının, əzab-əziyyətlerin, haqsızlıqların satirik ifadəsi idi. Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılalandan sonra az müddətdə "Molla Nəsreddin" adı dillərdə gezməye

1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində "Bakı Fehlə Konfransının Əxbarı", "Azərbaycan gencəri", "Hürriyət", "Haqq", "Füqəra sədasi", "Zəhmət sədasi", "Oktabr inqilabı", "Gənc işçi", "Azərbaycan füqərəsi", rus dilində "Naba", "Molot", "Proletari", "Raboci put", "Qolos truda", "Bednota", "Molodoy raboci", "Novi mir" və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az I Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Komunist" və "Bakinski raboci" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakida "Kəndçi qəzeti"nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyunun 2-də Bakida Şərq qadınlarının, xüsusi Azərbaycan qadınlarını içtimai-siyasi həyatına aid faktları Tiflisde çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomostı", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdular.

Uzun müddət Zaqqazyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərirdi. Söz və fikir azadlığının hər adımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi.

"Tiflisskiye vedomostı" Qaqfazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzətdə dekabristlərin iştiraki, qəzətin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə six əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər "Tiflisskiye vedomostı" qəzetini bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edildi. Bu qəzet 1829-cu ildə gürçü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzətin adı "Tiflis əxbarı" idi.

1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə "türk-tatar" dilində qəzətin mövcudluğundan ehtiyat edən Rusiya hökumətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da "Əkinçi"nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra "Ziya", "Keşkül" qəzətləri işıq üzü gördü. "Keşkül", "Əkinçi" ilə "Ziya" arasında orta bir mövqə tutmuşdu, lakin "Əkinçi" yə daha artıq dərəcədə meyli hiss edildi. Ziyalıların şüurunda "Azərbaycan milləti" məfhuminun oynaması "Keşkül" dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, "din" və "millət" məfhumi ayrı-ayrı şəyəldir. "Keşkül" qəzəti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstəmiş və içtimai-siyasi şüurun



əger ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrini də nəzəre alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ilən yuxarı yaşaya bilməsdir. Bnlardan rus nəşrəri aşağıdadılardır: "Qaqfaz", "Tiflisski vestnik", "Tiflisskiye obyavleniya", (Tiflisski listok), "Kaspı", "Yuridiçeskoe obozrenie", "Bakinskiye izvestiya", (Bakinski torqovo-promishlenni listok) və "Severni Kavkaz".

"Keşkül" qəzeti bağlandıqdan sonra Tiflisde Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdur. Məsələn, Məmmədquluzadə Şahtaxtinski 1896-ci ildə Azərbaycan dilində "Tiflis" adlı, Kamal Ünsizəda isə 1900-cü ildə "Daniş" adlı qəzeti çıxarmaq istəmişlər. Lakin onların təşəbbüsü fayda verməmişdir. M.Şahtaxtinskînin "Şərqi-Rus" adlandırılğı qəzətin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəller o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzəte çevrilmişdir. "Şərqi-Rus" qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzeti dir.

Azərbaycan mətbuatının qururverici tarixi nəşrlərində biri də ideyaları və onların gerçəkləşmə üslubları heç vaxt köhnəlməyən "Molla Nəsreddin" jurnalıdır. Jurnalın re-

başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı.

C.Məmmədquluzadə senzor tərfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini aq saxlayır və yaxud "Bizdən asılı olmayan səbəblər görə bu yer aq qaldı" deyə yazır.

"Molla Nəsreddin" in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-de Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqqaziyənin bir sıra başqa yerlərindən Tiflis jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəldi. Qısa fasıləden sonra jurnalın 23-cü nömrəsi iyunun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə "Molla Nəsreddin" jurnalını bağlamağa təşəbbüsler edilmişdir.

1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpə etmişdir. Təbrizdə "Molla Nəsreddin" jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə "Molla Nəsreddin" in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci il qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.

1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində "Bakı Fehlə Konfransının Əxbarı", "Azərbaycan gencəri", "Hürriyət", "Haqq", "Füqəra sədasi", "Zəhmət sədasi", "Oktabr inqilabi", "Gənc işçi", "Azərbaycan füqərəsi", rus dilində "Naba", "Molot", "Proletari", "Raboci put", "Qolos truda", "Bednota", "Molodoy raboci", "Novi mir" və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az I Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Komunist" və "Bakinski raboci" qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakida "Kəndçi qəzeti"nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyunun 2-də Bakida Şərq qadınlarının, xüsusi Azərbaycan qadınlarını içtimai-siyasi həyatına aid faktları Tiflisde çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomostı", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdular.

görmiş "Idman" qəzetiñin artıq 70-dən çox yaşı var.

Sonrakı illərdə "Ədəbiyyat" (1933), "Azərbaycan pioneri" (1938), "Kirpi" jurnalı (1952), "Bakı" (1958) və s. qəzetiñi meydana gəlmüşdir. Ümumiyətə, "Molla Nəsreddin" in Tiflisde 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduğandan sonra Bakida 398 nömrəsi çıxmışdır. "Molla Nəsreddin" çap edilib yayıldıqdan sonra onun təsiri altında Qaqfazda, Orta Asiyada, Volqə-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və humoristik jurnallar çıxmışdır. Bu jurnalların bir çoxu "Molla Nəsreddin" in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yayımladı. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irali getməmiş, aşağı səviyyədə çıxmışdır.

1911-ci il noyabrın 29-dan Bakida "Məktəb" adlı yeni bir usaq jurnalı nəşrə başladı. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduğandan sonra 1921-ci ildə nəşrə başlayan "Maarif" (cəmi 2 nömrəsi çıxmışdır) və "Qızımız günü" (sonra Qızıl cavallıq 343), 1923-cü ildən çıxan "Gənc pioner", 1927-ci ildən çıxan "Pioner" jurnalı, "Azərbaycan pioneri" qəzeti və s. mətbuat orqanları yeni nəslin təbiya olunmasında mühüm rol oynayırdılar.

Bir çox ölkələri büryən yenidənqurma havası Azərbaycana da çatdı və içtimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə "Azərbaycan" qəzeti yaradıldı. Müstəqil mətbuatın qarşılıqları hesab edilən "Səhər" qəzeti 1989-cu ilin 4 avqust tarixində və "Azadlıq" qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. "Səhər"ə tanmış jurnalist Məzahir Süleymanzadə, "Azadlıq" a tanmış jurnalist Nəcəf Nəcəfov rəhbərləri edildilər. 1990-ci ildə "Zərkalo", "Səs", 1991-92-ci illərdə "Yeni Müsəvət", "İki Sahil", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetiñi nəşr olunmağa başladı.

Azərbaycan öz müstəqilliyini bərpə etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qaydiş mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlər mətbuat orqanı-qəzet və jurnal fealiyyət göstərir. Milli mətbuatımız illər keçidkən daha da bühlürləşəcəq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetiñin nəşrə başlığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistikə Güñü kimi qeyd olunur. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ÖN) qeydiyyatdan keçib. Böyükliy və kiçikliyindən asılı olmayaraq, dönyanın bütün xalqları gec-tez öz tarixinə iftixarla yazır: filan vaxtda bizdə ilk məktəb açılmışdır... Birinci qəzet, birinci jurnal, birinci çap kitabı nəşr edilmişdir...

Cəmisi üç-dörd sözü ifadə olunan bu tarixi həqiqətlərdən hər birinin xalqın həyatında necə mühüm yenilik yaratdığını, onun tərəqqi və yüksəlişi üçün necə əhəmiyyətli olduğunu yalnız o xalqı yaxşıtanıyanlar yaxşı başa düşə bilərlər.

Hər hansı bir xalqın öz ana dilində ilk qəzeti oxumasına gələkildə, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Öz dövri mətbuatını Avropa XVI əsrde, Rusiya isə XVIII əsrin ilk illərində yaratdığı halda, Azərbaycan buna ancaq 1875-ci ildə nail olmuşdur; yəni feodal müdafiyyəti və orta əsr geriliyinin ucbatından "Əkinçi"nin mənsub olduğu xalqın intizəm çox uzun çəkmişdir.